

Birdəmisi Millətlər Təşkilatı 1999-cu ilin noyabrında Banglades sahərinin təsobbüsi ilə fevralın 21-ni Beynəlxalq Ana Dili Günü elan etmişdir. Həzirində 21 fevral bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Bu fasadlılı deyildir. Çünkü dil hər bir xalq üçün maddi və mənvi irsin qorunması, inkişafı və qabək nüvələri üzrүülməsi istiqamətində on qürük vəsillərlərdən biridir. Dil millətin varlığını səciyyələndirən əsas amillərdən biri, onun tarixini yaşadan genetik qan yoddaschı. Xalqın tarixi keçmişini və mədəniyyətini, zəngin söz xəzinəsini, inanc və əmənaşlarını, xəlqin davamlılığı və dünyaya rişin özündə daşıyan, əsərdən əsərdə gətirən onun milli dildidir. Hər bir xalqın öz dilini qorunmaq, yaşatmaq, qabək nüvələri qədirmək onun ümmdə vazifələrinən hesab olunur.

qaydalarına uyğunlaşdırılmışdır. İnşaat infrastruktur ilə bağlı işlədilən və antayı özündə eks etdirən terminlərə geniş yer ayrılmış, terminlərin Azərbaycan dilinə tərcümə prosesində onların tam ifadə olunmasına xüsusi önəm verilmişdir. İlk dəfə qarşılığı müayyənləşdirilən terminlərin oxuculara aydın olması məqsadla izahı da göstərilmişdir. Eləcə də A.Abbasov, P.Pashayeva tərəfindən tərtib olunan "Azərbaycanca-ingiliscə hüquq terminləri lüğəti"ndə hüquq sahəsi ilə bağlı terminlər izah edilmişdir. Lügətin bazasını təşkil edən hüquq leksikası müxtəlif səpki derslik, dars vəsaitləri və monografik karakterli adəbiyyatlardan toplamışdır. Lügətdə hüququn bütünlükləri, o cümlədən də cinayət hüququ, cinayət prosesi, kriminalistika, əmək hüququ, gəmrük hüququ, beynəlxalq hü-

## Azərbaycan dili milli sərvətimizdir

Azərbaycan dövlət müstəqilliyinin bərpasına nail olmuşdan sonra dövlət attributları sırasında özünəməxsus yeri və çəkisi olan ana dilimə dövlət səviyyəsində daima yüksək qayğı göstərilmişdir. Azərbaycan dili öz inkişafının yeni mərhələsine qədəm qoydu, milli dövlətçiliyin müümüh attritbutu olan ana dilinin daha da inkişafı və zənginləşməsi, onun müasir elmi təhləblər səviyyəsində geniş və hərtərəfli araşdırılması üçün daha böyük imkanlar yarandı. Azərbaycan xalqının ümummilli idarəti, müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu önder Heydər Əliyevin ana dilimizin inkişafı ilə bağlı müləsizlər tərxi xidmətləri mühüm və həlləcidi rol oynadı və bu yönədə bira səməhüm və sanballı işlərə ilk imza atıldı. Azərbaycan Respublikasında dil siyaseti bərmənəli və yetkin şəkildə formalşəsi, ana dilinin dövlət dili kimi tətbiqi işi möhkəm və sabit qayda-qanunlar, əsaslı təməller üzərində təkmiləşdi. Respublikada dil siyasetinin bərmənəli şəkildə formalşəsi və dünən ya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevirilərək milli hamrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə rolu və nüfuzunun yüksəlkəsi Azərbaycan xalqının ümummilli idarəti Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqil Azərbaycanın 1995-ci ilə ümumxalq səsverme yolu ilə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dilinin Azərbaycan Respublikasının dövlət dili kimi təsbiti, Azərbaycan Respublikası Prezidentinin "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" 2001-ci il 18 iyun tarixli və "Azərbaycan elifbası və Azərbaycan dilinə gününə təsisi edilməsi haqqında" 2001-ci il 19 avqust tarixli fermanları, eləcə də "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikasının Qanunu və dil siyaseti sahəsində normativ-hüquq aktları, həmçinin digər fərمانlar Azərbaycan dilinin qorunmasının hüquqi əsaslarını və icra mexanizmini müyyənşətdirdi. Ulu önderin dil siyasetini davam etdirən, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən imzalanan "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və oləkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı" haqqında şərəncamın tətbiq edilmesi dilimizin inkişafı və tərəqqisi yolunda müümüh mərhələ kimi diqqəti calb edir. Ölkəmizdə aparılan uğurlu İslahatlar, quruculuq işləri, yüksək iqisadi artım, milli inkişaf konsepsiyasının davamlı heyata keçirilməsi Azərbaycan dilinin inkişaf seviyyəsinin yüksəlkəsinə şərtləndirmişdir. Inkişafla bağlı mütaxəssislər və elmi-tədqiqatçılar məşğül olan tədqiqatçılarının araşdırılmaları dil bazasının genişlənməsinə, yeni terminlərin, anlayışların yaranmasına səbəb olur. Müasir dövrde elmi tədqiqatçıların müxtəlif aspektlərdən aparılması, ayrı-ayrı elmlər arasında qarşılıqlı elaqələrin və qarşılıqlı təsirlerin güclənməsi, elm sahələri ilə bağlı tədqiqat səfərlərinin genişləndirir. Elmi-texniki tərəqqi ilə bağlı olaraq Azərbaycan dilindən dördən inkişaf edir, zənginləşir. Elmlərin differensiasiyası və integrasiyası, yeni elmi istiqamətlərin yaranması və inkişafı terminlərin islanıname xüsusiyyətlərinin dərinləndirilməsi tələbatını artırır, terminoloji sahəsində yeni lügətlərin tərtib edilməsinə xüsusi diqqət verilməsinə səbəb olmusdur. Elmi-texniki tərəqqinin yeni terminlərin yaranmasına prosesini sürətləndirməsi, terminlərin edəbi dili və danışçı dilinə geniş nüfuz etməsi bu terminlərin toplanması və onların xüsusiyyətlərinin aydınlaşdırılmış tələb edir. Hazırda Azərbaycan dil qloballaşma dövründə bütün elm sahələri üzrə hər hansı bir anlaysıq deqiq ifade etməye qadir olan zəngin dönya dillerindən biridir. Bununla yanaşı, qloballaşma prosesinin təsiri ilə müərəkkəb dövrə yasaşan ana dilinən bu gün qorunmasına və möhkəmənməsinə böyük ehtiyac duyulur. Fasilesiz inkişaf edən informasiya-kommunikasiya sistemləri, insanların texnoloji yeniliklərlə sərhədən keçirən məniməsələri, qarşılıqlı informasiya mubadiləsi imkanlarının artırması dövlət dilini zangindanlaşdırmağa yanaşı, onu mənfi təsirlərə də məruz qoyur. Ölkəmizdə aparılan uğurlu İslahatlar, quruculuq işləri, yüksək iqisadi artım, milli inkişaf konsepsiyasının davamlı heyata keçirilməsi Azərbaycan dilində söz yaradıcılığı prosesinin istiqamətlərinə təsir edir. Inkişafla bağlı mütaxəssis və tədqiqatçılarının araşdırılmaları dil bazasının genişlənməsinə, yeni terminlərin, anlayışların yaranmasına səbəb olur. Ona görə de Azərbaycan dilinin lügət tərkibinin zənginləşməsində müxtəlif sahə terminləri ilə bağlı terminoloji leksikasi ümumxalq edəbi dilinən tərkib hissəsi kimi inkişaf etməlidir. Müasir dövrde ictimal-siyasi heyətə baş veren deyişikliklər, inşaat və arxitektura vəsittələrinin konstruksiyasına tətbiqi və sahəde anlayışların yaranmasına və terminlərin

dinamik zənginləşməsinə təsir edir. Azərbaycan dilinin lügət tərkibinin durmadan inkişafı, dilin inkişaf seviyyəsi, zənginləşməsi daha çox elm sahələrində baş verən yeniliklərə bağlıdır. Elmin müxtəlif sahələrinin sürətli inkişaf etdiyi, elmi elaqələrin genişləndirilər ki zəmanət, dünəndə baş verən qloballaşma və integrasiya dövründə müxtəlif sahələrdə müərəkkəb terminlərin yaranması sürətləndirilir. Dilde söz yaradıcılığı prosesinin tənzimlənməsində, yeni terminlərin yaranmasında Azərbaycan Respublikası Nazirlər Kabinetini yanında Terminologiya Komissiyasında müümüh işlər aparılır. Uzun illar ərzində texnikanın bir çox sahələrin sistemişələrə araşdırılmışdır. Respublikada bu sahədə elmin inkişafına və yeni terminlərin yaranmasına təkan vermişdir. Bu terminlərin Azərbaycan dilindən ifadə edilmiş, qarşılıqlarının yaradılması və onların edəbi dil qaydalarına uyğunlaşdırılmasına hem elm sahəsinə, hem də dilin tənzimlənməsinə imkan verir. Mehə buna görə də, elmin bütün sahələrində çalışan tədqiqatçıların normativ sənədlərin tərtibi zamanı qarşılıqları çətinliklə aradan qaldırımaq, zaruri ehtiyaclarının təmin etmək məqsədilə elmi fəaliyyətdə istifadə olunan, elmi bazanı özündə eks etdirə bilən lügətlərin ana dilində işlənilər hazırlanması günün başlıca tələbidir. Hazırda texnikanın müxtəlif sahələrinin sürətli inkişafı abbreviaturaların yaranmasına stimullaşdır. Bu təhləblər nəzəre alınaraq filologiya elmləri doktoru Sabiha Alməmmədova tərəfindən "İngiliscə-azərbaycanca-rusça-türkçe texniki abbreviaturalar lügəti" (Bakı, "Avropa", 2021) tərtib edilmişdir. Təqdim olunan lügətde texniki sahədə istifadə olunan müərəkkəb birleşmə şəkildən olan terminlərin toplanması və dördəlli yeni lügət hazırlanmışdır. Lügətdə 85000-dən çox termin toplanmış və onların dörd dilda ekvivalentləri verilmişdir. Hazırda elmi adəbiyyatların müxtəlif dillərdə olması, layihələrdə texniki terminlərin bu dillərdə çap edilməsi və aparıcı müətəssislərin əksariyyətinə elmi əsərlərin rus, ingiliscə dilində yazılışımı ilə bağlı olaraq bu sahədə işlənen abbreviaturaların tərcüməsi texnikinə sahənin elmi dilinin unifikasiyasını yaradır. Tərtib olunan lügət bu baxımdan dəyəri vəsaitlidir.

Hazırda dünəndə tibb elmi sürətli inkişaf edir. Elmin sürətli inkişafı ilə bağlı olaraq yeni terminlərin yaranma və onun terminoloji leksikasi zənginləşdir. Tibb elminin bütün sahələrində çalışan tədqiqatçıların, eləcə də praktik sahədə çalışan mütaxəssislərin qarşılıqları çətinliklə aradan qaldırımaq, zaruri ehtiyaclarının təmin etmək məqsədilə professor Kənan Yusif-zadə tərəfindən "Tibbi terminlərin izahlı lügəti" (2021) tərtib olunmuşdur. Lügətə tibb elminin təsirini gücləndirməsi, elm sahələri ilə bağlı tədqiqat səfərlərinin genişləndirilmesi tətbiq etməsi və terminoloji tərtiblərin daxil edilməsidir. Struktur baxımdan lügətin iki hissəsi eliba tərcüməsi üzərində qurulmuşdur və hər bir tibbi və ya praktik əhəmiyyət kəsb edən terminin malum olan bütün dubletləri, şəhərləri və təsvirləri verilmişdir. Lügətdə terminlərin daha atraflı izahları ilə yanaşı, nümunələr var.

Digər terminoloji sistemlər kimi inşaata bağlı leksika və ümumxalq adəbi dilinin tərkib hissəsi kimi inkişaf edir. Bu baxımdan ölkəmizdə tikinti işlərinin sürətli artması, onların dünən standartlarına uyğun aparılması yeni terminlərin yaranmasına şərtləndirir və onların sistemişələrə xarakter daşımışına təsir göstərir. İnşaat terminləri şəhərsəhma, rabitə ve neqliyyat obyektlərinin, kend təsərrüfatı və sənaye müəssisələrinin tikintisi, körpülər qurulması və yollar çəkilməsi ilə birbaşa əlaqədardır. Həmçinin fealiyyət sahələrinin inkişafı, dəyişməsi və təkmilləşdirilməsindən asılı olaraq yeni anlayışların yaranması inşaat terminlərinin zənginləşməsinə təsir edir. Bu təhləblər nəzərə alınaraq texnika elmləri naməzədi Abdi Nəsim oğlu Qarayev və iqtisad elmləri naməzədi Eldar Sırac oğlu Nuriyev tərəfindən "Rusça-azərbaycanca inşaat terminləri lügəti" (Bakı, 2021) tərtib edilmişdir. Təqdim olunan lügətde inşaatda istifadə olunan 5000-dən çox termin və onların azərbaycanca ekvivalentləri toplanmışdır. Terminlərin Azərbaycan dilində qarşılıqları yaradılan zaman ana dilinin imkanları əsas götürülmüş və alınmalar ədəbi dil

quq əhəmə olunmuşdur. Lügət demək olar ki, müxtəlif hüquq sahələrini ehtiva edən on mına xəzinə termin və termin-sözü özündə cəmləşdirir. Onun leksik bazasını təşkil edən terminlərin müümüh hissəsini zəngin semantik məzəmənə tərəmə vahidlər təşkil edir. Lügət məqalələrinin özəyini təşkil edən baş sözler Azərbaycan alfabasının köməyi ilə alfaba - yuva prinsipi əsasında verilir. Göründüyü kimi, Azərbaycan dilinin lügət tərkibinin zənginləşməsində müxtəlif elm sahələrinin inkişafı əsas mənbələrdəndir. Bu baxımdan Azərbaycan xalqının milli vətərliyinə rəmzi olan ana dilimizin saflaşdırılması və zənginləşdirilməsi istiqamətində çox mühüm addımlar atılmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sözləri ilə desək, "ana dilimiz öz imkanlarının zənginliyi, səs quruluşunun salışlılığı və qrammatik quruluşu-



nun sa-bitliyi ilə se-ciyələnir. Mütəsir Azərbaycan adəbi dili siyasi-ictimai, elmi-mədəni sahələrdə geniş işlənən dairəsinə malik yüksək yazı mədəniyyəti olan və daim söz ehtiyatının zənginləşdirən bir dildir". Hazırda dövlət dili olan Azərbaycan dilinin daim söz ehtiyatının zənginləşmesi, hərtərəfi inkişaf, orunması, diplomatiya aləminə yol açması, dünən an mötəbər tədbirlərində eşidilməsi hamımız üçün qururverici haldır. Azərbaycan dilinin dövlət dili kimi qorunması, inkişaf etməsi də bizim en böyük nəqliyyətlərimizden biridir. Millətin milliyyətini en birinci təsdiq edən ana dilinin dövlət dili kimi inkişaf üçün Beynəlxalq standartlar əsasında milli terminoloji informasiya sisteminin və ümumi informasiya bazasının yaradılması, həmçinin Azərbaycan dilinin izahlı tərkiblərinin hazırlanması qarşında duran en mühüm vezifələrdir. Daima zənginləşən, inkişaf edən dili, xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorunmalı, gelecek nəsilərə çatdırılmalıdır.

Sayah SADIQOVA,  
filologiya elmləri doktoru,  
professor.